



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 251 (9130) CÜMƏ, 18 noyabr 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Ilham Aliyev

**95,3 faiz
İlham Əliyevə
etibar edir**

Azərbaycan Prezidentinə etimadı əks etdirən
növbəti "İnam indeksi" təqdim olunub




**Birinci vitse-prezident
Mehriban Əliyeva Milli Dirçəliş
Günü münasibətilə paylaşım edib**



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə rəsmi Instagram hesabında foto paylaşıb. AZORTAC fotonu təqdim edir.

Böyük qayıdışın quruculuq planı



**Prezidentin təsdiq etdiyi I Dövlət Programı Qarabağ və
Şərqi Zəngəzurun inkişaf mərhələsindəki hədəflərə
çatmağa xidmət edən mühüm sənəddir**

Milli Məclis 2023-cü ilin dövlət bütçəsini ilk oxunuşda təsdiqlədi

Tariximizin ən böyük maliyyə sənədi Qarabağ və Şərqi Zəngəzurda bərpə-quruculuq
işlərinin daha da gücləndirilməsinə real zəmin yaradacaq

Çıxış edənlər 2023-cü ilin dövlət bütçəsinə müsteqillik tariximizin en böyük dövlət bütçəsi kimi xarakterizo edərək, bütçə layihəsində əvvəlki illerde olduğu kimi, sosialyönlü xərclərin artırılması, müsbət qiymətləndirilərlər. Bütçələr ki, tarixdə ilk defədir ki, dövlət bütçəsinin həm gölərləri, həm də xərcləri 30 mil-

yard manatı keçib. Vürgulam ki, 2023-cü ilin dövlət bütçəsi ölkənin müdafiə qabiliyyətinin artırılması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpə-quruculuq işlərinin aparılması, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın gerçəkləndirilməsi kimi qarşıya qoylan məsələlərin həllinə yönəlik maliy-

yələşmə mekanizmlərini və imkanlarını özündə əks etdirir. Deputatlar gölən ilin dövlət bütçəsini dünyanın müasir çağırışları, global kataklizmlər və ərzəq tohlükəsililiyi kontekstində dəyərləndirərək, onun bu çağırışlara adekvat cavab verdiyini qeyd ediblər.

» 5

**Azərbaycanın
dünəni,
bu günü və
gələcəyinin
partiyası**



Fransa həddini aşır

Milli Məclis də ermənipərəst ölkəyə yerini göstərdi

Noyabrın 16-da Milli Məclis də Fransa Respublikası Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə dəha da kəskinləşən açıq irraqı, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətə, Fransanın beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirirək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinə qarşı qorozlı və adətən addımlarının intensivləşməsini etiraz olaraq bəyanat qəbul etdi.

» 11



Fransadan separatizmə dəstək

Bu ölkə ənənəvi riyakarlıq siyasetindən el çəkmir

"Ötən 30 il ərzində ATƏT-in Minsk qrupunun hömətdərləri, xüsusilə Fransa qərəzi, qeyri-obyektiv və ermənipərəst münasibətlərinə görə daim tənqid edilib. Lakin rəsmi Paris heç vaxt bu haqlı tənqid nişənə almayıb. Fransa dünyanın müxtəlif xalqlarına, xüsusilə Afrika xalqlarına qarşı tacavuzkar omollar, qotliam, soyqırımı və müxtəlif cinayətlər tətəmtəkəli tərihindən qara səhifəsini yazıb. Hesab edirik ki, fransız xalqı öz tarixi keçmişinə görə daim xəcalet çəkir və çökəcək. Cox töəssüf ki, Fransanın bu imperialist siyaseti hələ də bir sira ölkələrdə davam etdirilir".

"Görünür, Ermənistən möhz Fransanın cinayət hömətdərlərindən dərs götürür. Azərbaycanın Qarabağ ərazisində yaşayrı, həm də güñ Ermənistən əraziyi kimi tanınan tarixi torpaqlarında yaşaması soydaşlarımızın necə terror və sui-qosdları moruz qaldıqlarını şahidi olmuşdur. Bu, Ermənistən "böyük bacı"si Fransadan aldığı dörsdər, həmin ölkənin təlimatlarından Fransa birmənələrə olaraq Ermənistən simasında işğalçılıq, tacavüz və terroru dəstəkləyir. Təbi ki, münəqaşələrə zəngin olan XXI əsrde Fransanın bu mövqeyi dövlətlərə müsəlbatlı sarsıcı zorb vurur, beynəlxalq hüquq normalarını ciddi şəkildə pozur".

» 11



"Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmani

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddosinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Formanında (Azərbaycan Respublikasının Qanunvericili Toplusu, 2018, № 3, maddə 421, № 8, maddə 1702; 2020, № 4, maddə 397) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3.1.1-ci yarimbəndə "müyyən edilməsi" sözlərindən sonra "vo onların dəyişdirilməsi" sözləri əlavə edilsin;

1.2. 3.1.2-ci yarimbəndə aşağıdakı redaksiya da verilsin:

"3.1.2. idarəetmə orqanlarının yaradılması, onların rəhbərlerinin (üzvlərinin) vəzifəyə təyin vo vəzifədən azad ediləsi";

1.3. aşağıdakı məzmunda 3.1.6-ci yarimbəndə əlavə edilsin:

"3.1.6. "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 3.3-cü maddosunda nezərdə tutulmuş qərarın qəbul edilməsi";

1.4. 3.2-ci bənd loğv əlavə edilsin;

1.5. 3.3.1-ci yarimbəndə "strukturun" sözündən sonra ", eməyin ödənişi fondunun, işçilərinin say həddinin vo onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatları və digər ödənişlərin) məbləğinin" sözləri əlavə edilsin;

1.6. 3.3.2-ci yarimbəndən sonunda nöqtə işərosi nöqtəli vergil işarəsi ilə əvəz olunsun vo aşağıdakı məzmunda 3.3.3-cü yarimbəndə əlavə edilsin:

"3.3.3. illik maliyyə hesabatlarının təsdiqi";

1.7. 4.2-ci bənddən ", habelə onların selahiyətlərinə vaxtından əvvəl xitəm veriləsi" sözləri çıxarılsın;

1.8. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi" üzrə:

1.8.1. 2-ci hissənin adından "məqsəd vo fealiyyət" sözləri çıxarılsın;

1.8.2. 2.1-ci bənd loğv əlavə edilsin;

1.8.3. 2.2.1 - 2.2.5-ci yarimbəndər aşağıdakı redaksiyada verilsin:

"2.2.1. gənclər siyasəti ilə bağlı yerli vo beynəlxalq layihələrin həyata keçirilməsi;

2.2.2. gənclər siyasətinin həyata keçirilməsi dən istirak etmek;

2.2.3. gənclərin vo gənclər təşkilatlarının fealiyyətini, habelə dövlət vo yerli özünüdərəctərə orqanları tərəfindən gənclər siyasəti sahəsində həyata keçirilməsi dən istirak etmek;

2.2.5. bu Nizamnamə ilə müyyən edilmiş digər istiqamotlarda fealiyyət göstərmək";

1.8.4. 3.1.1-1-ci yarimbəndə "qanunvericilik aktlarının" sözləri "normativ-hüquqi aktları" sözləri ilə əvəz edilsin;

1.8.5. 3.1.1-2-ci, 3.1.11-ci, 3.1.17-ci, 3.1.18 - 3.1.24-cü, 3.1.26-ci - 3.1.28-ci yarimbəndər loğv əlavə edilsin;

1.8.6. 3.1.2-ci yarimbəndə aşağıdakı redaksiyada verilsin:

"3.1.2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə təzminlənən vo Fondun selahiyətini aid olan məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yeri-nə yetirilməsinə tömən edir";

1.8.7. 3.1.3-cü yarimbəndən "bu Nizamnamə ilə müyyən edilmiş məqsədlər uyğun olaraq," sözləri çıxarılsın;

1.8.8. 3.1.3-1-ci yarimbəndə "Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası" sözləri "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi" sözləri ilə əvəz edilsin;

1.8.9. 3.1.4-cü yarimbəndə "istiqamətlərin" sözündən sonra "bu Nizamnaməyə uyğun olaraq" sözləri əlavə edilsin;

1.8.10. 3.1.6-ci yarimbəndən ", o cümlədən Fondun vəsaiti hesabına güzgüştü kreditlərin vərlimiş" sözləri çıxarılsın;

1.8.11. 3.1.7-ci, 3.1.8-ci, 3.1.9-cu, 3.1.10-cu vo 3.1.16-ci yarimbəndər aşağıdakı redaksiyada verilsin:

"3.1.7. dövlət proqramlarında gənclər siyasəti sahəsində idarəetmələr üzrə layihələrin maliyyətdən təsdiq olunması təhlükələr verir";

3.1.8. gənclərin inkişafı məqsədi yerli vo beynəlxalq layihələrin işlənilən hazırlanmasında vo həyata keçirilməsində istirak edir;

3.1.9. sosial müdafiyyə ehtiyacı olan istedadlı gənclər ölkə daxilində təhsil alıqları muddətdə təhsil vo yataqxanada yaşayış xərcələrini Fondun vəsaiti hesabına, bu Nizamnamənin 3.1.6-ci yarimbəndən uyğun olaraq müsəbiqə osasında maliyyətdən təsdiq olunması;

3.1.10. Fondun vəsaiti hesabına gənclərin xərçin ölkələrin nüfuzlu ali təhsil müəssisələrinən təhsilini (o cümlədən qeyri-formal təhsilini), eləcə vo beynəlxalq təşkilatlarında təcrübə proqramlarında istirakını bu Nizamnamənin 3.1.6-ci yarimbəndən uyğun olaraq müsəbiqə osasında maliyyətdən təsdiq olunması;

3.1.11. Fondun vəsaiti hesabına gənclərin xərçin ölkələrin nüfuzlu ali təhsil müəssisələrinən təhsilini (o cümlədən qeyri-formal təhsilini), eləcə vo beynəlxalq təşkilatlarında təcrübə proqramlarında istirakını bu Nizamnamənin 3.1.6-ci yarimbəndən uyğun olaraq müsəbiqə osasında maliyyətdən təsdiq olunması;

3.1.12. 3.1.7-ci yarimbəndə "müstəqildir" sözündən sonra "bu Nizamnaməyə uyğun olaraq" sözləri əlavə edilsin;

3.1.13. 3.1.8-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri "sahibkarlıq fealiyyəti ilə "kenar" sözü "müstəqil" sözü ilə əvəz edilsin;

3.1.14. 3.1.9-cu yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.15. 3.1.10-cu yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.16. 3.1.11-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.17. 3.1.12-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.18. 3.1.13-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.19. 3.1.14-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.20. 3.1.15-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.21. 3.1.16-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.22. 3.1.17-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.23. 3.1.18-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.24. 3.1.19-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.25. 3.1.20-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.26. 3.1.21-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.27. 3.1.22-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.28. 3.1.23-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.29. 3.1.24-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.30. 3.1.25-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.31. 3.1.26-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.32. 3.1.27-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.33. 3.1.28-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.34. 3.1.29-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.35. 3.1.30-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.36. 3.1.31-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.37. 3.1.32-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.38. 3.1.33-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.39. 3.1.34-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.40. 3.1.35-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.41. 3.1.36-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.42. 3.1.37-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.43. 3.1.38-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.44. 3.1.39-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.45. 3.1.40-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.46. 3.1.41-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.47. 3.1.42-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.48. 3.1.43-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.49. 3.1.44-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.50. 3.1.45-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.51. 3.1.46-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.52. 3.1.47-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.53. 3.1.48-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.54. 3.1.49-ci yarimbəndə "vəzifələrinin yerinə yetirilməsi möqsədi" sözləri əlavə edilsin;

3.1.55. 3.1.50-ci yarimb

Bakıda Azərbaycanın və Rusyanın Baş nazirlərinin görüşü olub

Noyabrın 17-də Bakıda Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin görüşü olub.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZERTAC-a bildirilərlə ki, Baş nazirlərin əvvələc tekbətək formatda keçirilmiş görüşü daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.

Söhbət zamanı müxtəlif sahələrdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmənluq ifadə edilib.

Görüşün yekunlarına əsasən bir səra ikitərəfi sənədlərin imzalanması fəal və somonəli işin möntiqi nəticəsi kimi qiymətləndirilib. Əminliklə bildirilib ki, bu sənədlər iqtisadi-ticarəti, nəqliyyat və səhiyyə sahələrində ikitərəfi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açacaq.

Iqtisadi əlaqələrin durmadan inkişaf etməsi xüsusi vurgulanıb. Diqqət qədərliyi kifaiyyətli ticarətin həcmi təqribən 20 faiz artıb və 3 milyard dollara yaxın olub.

İnvestisiya əməkdaşlığından daha da inkişaf etdirilməyin vacibliyi vurgulanıb. Bununla əlaqədər iki ölkənin əsgər-zərər dairələri arasında birbaşa



əlaqələrin yaradılmasında, əməkdaşlığın inkişafında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgəzar şuralarının fəal rolu xüsusi qeyd edilib.

Nəqliyyat-tranzit sahəsinde əməkdaşlığın davamlı inkişafından məmənluq ifadə olunub. Vurgulanıb ki, bu ilin övvəlindən Azərbaycan ilə Rusiya arasında yüksək mənzərələrindən ümumi həcmi təqribən 22 faiz.

Azərbaycandan keçən nəqliyyat dəhlizləri vasitəsilə Rusiya yüklerinin tranzit daşınmasının əhəmiyyətli dərəcədə artması qeyd edilib.

Bildirilib ki, 2022-ci ilin yanvar-otyabr aylarında bu artım 98 faizo bərabər olub.



Bakıda Baş nazirlər Əli Əsədovun və Mixail Mişustinin iştirakı ilə XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib

Noyabrın 17-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin forumda iştirak ediblər.

Forum çərçivəsində iki ölkənin siyaset, biznes, elm və ictimaiyyət nümayəndələrinin, habelə regionların rəhbərlerinin və rəsmi şəxslərinin iştirakı ilə beş tematik "dəyirmi masa" keçirilib. İqtisadi, nəqliyyat, aqrar-sənaye, humanitar sahələrdə əməkdaşlıqla dair ətraflı müzakirələr aparılıb, kiçik və orta sahibkarlıq sahəsində gələcək qarşılıqlı fəaliyyət imkanları hazırlanıb.

Baş nazirlər Əli Əsədov və Mixail Mişustin forumun bağlanış mərasimində çıxış ediblər.

Əli Əsədov qeyd edib ki, regionlararası forumların keçirilməsi yaxşı əməkdaşlığı və Azərbaycan ilə Rusiya arasında regionlararası əlaqələrin genişləndirilməsində mühüm rol oynayır.

Regionlararası əməkdaşlığı ikitərəfi münasibətlərin müümət tərkib hissəsi kimi sociyeləndirilən Azərbaycan Baş naziri vurgulayıb ki, bu əməkdaşlığıñ hor iki dövlətə dəli soviyyətli böyük əhəmiyyət verilir. Baş nazir deyib: "2018-ci ildə Bakıda keçirilmiş IX Forumda prezidentlər İlham Əliyevin və Vladimir Putinin birgə iştirak etmələri buna sübutdur. Yeri golmışkon, forum məhz dövlət başçılarının təşəbbüsü ilə yaradılıb".

Vurgulanıb ki, 2019-cu ildə Moskvada keçirilmiş X Forum Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko'nun iştirakı ilə oləmətdər olub.

Qeyd edilib ki, regionlararası forum mövcud olduğu illərdə iki ölkənin müxtəlif sahələrinin nümayəndələrinin qarşılıqlı faydalı dialoqu üçün nüfuzlu platformaya çevrilib.

Məmənluqla bildirilib ki, koronavirus pandemiyası səbəbindən fasiləyə yaranmış forumun keçirilməsi məhz bu il, Azərbaycan-Rusiya diplomatik münasibətlərin qurulmasına 30 illiyinin qeyd edildiyi vaxtda berpa olunub.



Baş nazir Əli Əsədov Azərbaycan ilə Rusiyanın ikitərəfi əlaqələrindən böyük edərək vurgulayıb ki, dövlət başçılarının siyasi iradesi və birgə söyləri sayəsində ikitərəfi əməkdaşlıq strateji tərofdaşlıq xarakterini kəsib edib.

Daha sonra bildirilib ki, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq və gün praktiki olaraq bütün sahələri ehtiva edir.

Qeyd edilib ki, regionlararası əməkdaşlıq ikitərəfi münasibətlərin gündeliyində xüsusi yeri tutur. Azərbaycan Respublikası Rusiya Federasiyasının 80-ə yaxın subyekti ilə həm iqtisadi, həm də humanitar sahələrdə əlaqələri nizamlayıb, 20 subyektlə təcari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyət haqqında sazişlər imzalanıb.

Əminliklə bildirilib ki, forum Azərbaycan ilə Rusiya arasında regionlararası əməkdaşlığın inkişafına yeni tokan verəcək, qarşılıqlı faydalı tərofdaşlığın osas inkişaf vektorlarını müyyənleyəndirməyə kömək edəcək.

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycana səfərə gəlib



Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin noyabr 17-də Azərbaycana səfərə gəlib.

AZERTAC xəber verir ki, hor iki ölkənin Dövlət bayraqlarının dalgalanlığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şorfinə fəxri qarouf dostosu düzəlmüşdü.

Rusiya Hökumətinin sədrini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Xəlil Xələfov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüləoğlu, Rusiya Azərbaycandakı səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılıqlı.

Bakıda "Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: çağırışlar və inkişaf" mövzusunda "dəyirmi masa" keçirilib

Bakıda keçirilən XI Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində "Azərbaycan və Rusiyada nəqliyyat dəhlizləri: çağırışlar və inkişaf" adlı "dəyirmi masa" təşkil olunub.



Rəqəmsal inkişaf və nəqliyyat Nazirliyindən AZERTAC-a bildirilib ki, "dəyirmi masa"da "Ticarətin inkişafı üçün nəqliyyat dəhlizlərinin imkanlarından istifadə edilməsi", "Eurasian Agroexpress: Problemlər və perspektivlər", "Qarşılıqlı tədarükü artırmaq üçün liman infrastrukturun potensialı", "Nəzarət-kəcid məntəqələrinin modernləndirilməsi: ehtiyaclar və perspektiv" mövzuları ətrafında müzakirələr aparılıb.

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov çıxışında Azərbaycan ərazisindən keçən "Şorq-Qərb" və "Şimal-Cənub" - iki osas inkişaf dəhlizlərinin inkişafı və rəqəbat qabiliyyətinin artırılması, ölkənin tranzit potensialının gücləndirilməsi möqsədilə heyata keçirilən infrastruktur layihələri haqda danışın.

Nazir müavini Bakı-Tbilisi-Qars domir yoluñun "Şorq-Qərb" nəqliyyat dəhlizlərinin müümət hissəsinə çevrildiyinə, bu yoluñ fəaliyyəti sayəsində region ölkələrinin dünya iqtisadi birliyinə dəha səmərəli integrasiya edə biləcəyini diqqətli cətdirib.

Rəhman Hümmətov işğaldə azad edilmiş orzulorımızda avtomobil və demir yollarının tikintisi və bərpası, beynəlxalq hava limanlarının inşası barədə məlumat verib. Nazir müavini çıxışının sonunda vurgulayıb ki, Azərbaycanın ümumi nəqliyyat kompleksinin bir hissəsi olan Zongoz dəhlizi hazırda təkər Conubi Qafqazda sülhün bərpası üçün deyil, həm də Avropana tədarük zonçırının tohlikləşdirilməsi və sabitliyi baxımından müümət kəsib edir.

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə bölgədə etimad quruculuğu tədbirlərini müzakirə edib

Noyabr 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy arasında görüş keçirilib.

Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZERTAC-a bildirilərlə ki, görüşdə ikitərəfi və regional əsaslardan humanitar və mədəniyyət məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov postmunaqışo dövründə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə məlumat verib.

Xüsusi nümayəndə Mixail Şvidkoy bölgədə sülh və əminənliklərini təmİN edilməsi istiqamətində ölkəmizin söylərini əhəmiyyətli olduğunu vurgulayıb. O, mədəniyyət və humanitar sahələrdə birgə tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin qarşılıqlı məraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanla Bolqaristan arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Noyabrın 17-də xarici işlər naziri Ceyhun Bayramov Bolqaristan Respublikasının Azərbaycan Respublikasındaki fövqədən və səlahiyyətli sefiri Nikolay Yankovlu ölkəmizdəki diplomatik fealiyyətinin başa çatması ilə əlaqədar qəbul edilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilər ki, nazir Ceyhun Bayramov sofiə iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib və geləcək fealiyyətində müvəffəqiyyətlər arzulayıb. Nazir iki ölkə arasında mövcud olan yüksəksoviyyəli siyasi əlaqələrin iqtisadi sahədə dinamik inkişafına müsayiöt olduğunu bildirib.



Səfir Nikolay Yankov Azərbaycan ile Bolqaristan arasında əməkdaşlıq münasibətlərinin dostluq və qarşılıqlı etimad şəraitində uğurla inkişaf etdiyini qeyd edib. Bu xüsusda Azərbaycanla Bolqaristan arasında son dövrlərdə artan tomasların, xüsusilə də cari ilin oktyabrın 1-də Yunanistan-

Bolqaristan Qaz İnterkonnektorunun açılış mərasimi çərçivəsində Prezident İlham Əliyevin Sofiya şəhərinə sofiənin əhəmiyyəti dəqiqətən təsdiq olub. Nikolay Yankov Azərbaycanın Bolqaristan üçün tərəfdən olduğunu vurgulayıb.

Görüşdə homçının inkişaflı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

lərde, o cümlədən enerji, iqtisadi-ticarət, informasiya texnologiyaları, neqliyyat-tranzit istiqamətlərində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Yüksəksoviyyəli sofiə münasibətlərinin ikitərəflə əməkdaşlığın daha da ireli aparılması baxımından müsbət töhfəsi vurğulanıb.

Daha sonra nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə münaqışonrası mövəud vəziyyət, azad olunmuş orazılarda həyata keçirilən bərpa və quruculuq işləri, sülh quruculuğu istiqamətində Azərbaycan hökuməti tərəfindən atılan addımlar barədə məlumat verib.

Görüşdə homçının inkişaflı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Culfa rayonunda Dövlət Bayrağı Meydanı istifadəyə verilib



Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-ci il noyabrın 17-də Naxçıvanda üçüncü bayraqımız əbədi yüksəkliyə qaldırılıb, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilib. Ulu Öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qo'yub, milli birliyi və sabılıyi tomin edib, müstəqilliyimiz qorunub saxlanılıb. Ölkə Prezidenti canab İlham Əliyev Ulu Öndərin yoluñ uğurla davam etdirirək dövlətçiliyimizi daha da möhkəmləndirib, Azərbaycan yeni inkişaf mərhələsinə yüksələ, torpaqlarımızı işğaldan azad olunub, böyük Zəfər qazanılb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilər ki, noyabrın 17-də Culfa rayonunda Dövlət Bayrağı Meydanı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsiq Talibov Culfa Rayon Meydanının istifadəyə verilməsi, eləcə də Milli Dövlət Günü və Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş üçüncü bayraqımızın Ümummilli Liderimizin rəhbərliyi ilə ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında qaldırıldığı gün münasibəti tədbir istirakçılarını tövək edib.



YENİ AZƏRBAYCAN PARTİYASI

milli etimadin və siyasi həmrəyliyin ali ünvanıdır



İnkısaflı, rifahlı, zafer partiyası

Hər bir xalqın tarixində yeni çağırışlar, çötin sınaqlar, eyni zamanda dövrün ümumi mənzərasının müəyyən etdiyi mühüm fürsətlər dövrü olur. Xalqların davamlı inkişafı, ictimaiyyətde işo goləcək dərəcədə mövcudluğunu, milli dövlətinin varlığını qoruyub saxlaması bacarıbarmamaması bu çağırışlara həssas münasibətdə, sınaqlardan çıxış yollarının doğru seçiləsindən, fürsətlərin aydın dəyərləndirilərək reallıqlara çevriləsindən asılıdır.

Tarixi təcrübə göstərir ki, belə meqamlarda təqdim olunan göləcək qarşısında ictiamı mesuliyət duyusuna malik olan uzaqgörənlər öncə çıxır. Onlar problemləri aktuallaşdıraraq geniş kütləyə hoqiqət yolu göstərir, yaranmış böhərən vəziyyətindən birlikdə çıxış sənədləri tapmağa çalışırlar. Bu insanların həlliçili mərhələdə təşkilatlanaraq bir araya gələ biləsə, güclü Liderin etrafında birleşəcək böyük hədəflərə doğru irəliləməsi xalqın da, dövlətin de tarixində taleyülə məqəndir.

2022-ci il noyabrın 21-də yaradılmasının 30 il tamam olan Yeni Azərbaycan Partiyası da məzənni milli dövlətçiliq salnaməmizən belə bir həlliçili mərhələsində, Vətənin geleceyini düşən vəcədnəli ziyanları təsəbbüsü və fəal iştirakı, xalqımızın XX osro yetirdiyi ən güclü Liderin - Heydər Əliyevin rəhbərliyi altında fəaliyyətə başlıdır.

Müstəqilliyin çətin yolu

1992-ci ilin sonlarında doğru belə bir siyasi taşkalıtnın meydana çıxaraq qisa müddədə etrafına on minlərdə torpdar toplaşdırılmış vaxtlar ölkəmizi hayataq etdi. Onların dönməldənəndən id. Azərbaycan ötən əsrin 80-ci illerinin sonlarından milli haqlarımızın olda olumması, Vətənə qarşı uzaqdan bedəx meyillərin dəf edilməsi zərurəti ilə başlanan xalq horokatı dəlgəşlərindən müstəqilliyin yenice qovuşmuşdu. O illərdə istiqət arzusu ilə meydənlərə atılan, sinəsinə gülə qabağı verən, milli amal uğrunda səhədat zirvəsinə ucalan, şəhərgâmlı itirən, amma geri adırm atmayan insanların göləcəyə çox böyük ümidiylər vərdi.

Ham fərqlində idi ki, Azərbaycan müstəqilliyinə nail olsa, əvvəlindən dən yaxşı yasayı. Ölkəmiz dünən qabaqcıl ölkələri cərgosina qoşular, xalqımız dünənə yəliq olduğunu mövqelər yüksəksələr. İnsanlarımız öz yüksək potensiallarını reallaşdırmaq imkanı qazanırlar. Comiyətədən həqq-ədalət öz yerini tutar, o dövr xas naşılıqlar, nizamsızlıqlar, Azərbaycan inkişafından saxlayan ictiamı problemlər aradan qaxar. Ən müümüiyyətli Ümummilli Lider Heydər Əliyevin SSRİ rəhbərliyində yüksək vozifəsindən bedəxələrləri ilə istefaya göndərilməsi fürsət bilib, Azərbaycan qarşı işgalçılıq planlaşdırıcıları ilə müsələkələri cərəyan etdi. Ümummilli Liderin rəhbərliyindən sonra 500 nəfərdən çox nümayəndənin iştirak etdiyi tövsiyə yığınçığında Heydər Əliyev açıq səsverme yolu ilə partiyası sedidə.



addımlığına getirib çıxarmışdı. Kriminal qruplar özlerini müntəbət şərait tapmışdırlar, cinayətkarlılar baş alıb gedirdi.

Azərbaycanın göləcəyi ilə bağlı müxtəlif aktual problemlərin, milli məsələlərin sağlam düzəncə işığında müzakirə edilmiş, diskussiya ononolunun, sivil siyasi mədəniyyətin formalaşmasının hava və kimələrə oldugu dördən cəmiyyətdən qaragürəhələrə həkim idi. Bu vəziyyəti dəyişmək, yaranmış acməyən durumu kütəyənən qarışdırmaq istəyen aynə fikirə insanlara dərhal həicimlərə moruz qalar, müxtəlif təzyiq və təqiblər, hətta ölüm təhlükəsi ilə üzəsindərlər.

Vətəndaşlıq məsələyyəti

Reallıq düzgün qiymətləndirən vəcədnələr, birləşmələr və problemlərin çıxınan lider böhərənən qaynaqlandığından yaxşı bilindirlər. Azərbaycanın yaranmış vəziyyəti qisa müddədə nəzarət altına alıb, böhərən idarə etməye qəbul qətiyyətli liderə etbiyacı vərdi. Anma həkimiyət rəhbərliyindən belə bir lider görürdü. Azərbaycanın yəni tarixində müümü rol oynayan hadisə yaşındı - həmin gün Naxçıvan şəhərindən əlli ilərə blokada sərafatlı məktəb rəhbərliyindən qorunmaq üçün gecəsini-gündüzünü qataraq çəkildi. Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyevin gələcək vəzifələrindən və əməkdaşlığından dən yaxşı yasayı. Ümummilli Liderin dördüncü illərindən əvvəl, Azərbaycanın qarşı işgalçılıq planlaşdırıcıları ilə müsələkələri cərəyan etdi. Ümummilli Liderin rəhbərliyindən sonra 500 nəfərdən çox nümayəndənin iştirak etdiyi tövsiyə yığınçığında Heydər Əliyev açıq səsverme yolu ilə partiyası sedidə.

İnsanların yenilik arzusu, uzun illərin zəngin təcrübəsi, qızılıncı təcrübə ilə qızılıncı qısa zamanda qaydaya salmaq potensialının, qaynaqlandığından yaxşı bilindirlər. Azərbaycanın yaranmış vəziyyəti qisa müddədə nəzarət altına alıb, böhərən idarə etməye qəbul qətiyyətli liderə etbiyacı vərdi. Anma həkimiyət rəhbərliyindən belə bir lider görürdü. Azərbaycanın yəni tarixində müümü rol oynayan hadisə yaşındı - həmin gün Naxçıvan şəhərindən əlli ilərə blokada sərafatlı məktəb rəhbərliyindən qorunmaq üçün gecəsini-gündüzünü qataraq çəkildi. Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyevin gələcək vəzifələrindən və əməkdaşlığından dən yaxşı yasayı. Ümummilli Liderin dördüncü illərindən əvvəl, Azərbaycanın qarşı işgalçılıq planlaşdırıcıları ilə müsələkələri cərəyan etdi. Ümummilli Liderin rəhbərliyindən sonra 500 nəfərdən çox nümayəndənin iştirak etdiyi tövsiyə yığınçığında Heydər Əliyev açıq səsverme yolu ilə partiyası sedidə.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə, o illərdə hakimiyət rəhbərliyindən bir-biri əvəzələnən naşı siyasetçilərən Heydər Əliyev dökmədi.

Şəhərə,



Elm xadimləri

Müdriklik və şəfqət zirvəsi

Azərbaycan xalqının, eləcə də bütün türk xalqlarının tarixini, hayat vo mösötini, adət-ənəmələrini öks etdirən "Dədo Qorqud" dəstənindən olduqca gözəl vo orijinal bir motiv van El-əbada önməli bir hadisə olduqda on uca dağlarının başında tonqalar yandırınlardı ki, hamı xəbər tutsun. Uca zirvələr hər yerdən görünür. Onlar aldətmir, səhəbə doğurmuş, onlar ali həqiqətlər kimi daim ənsanları gözərlərən olurlar. Bu uca zirvələr həm də öz istədən və bilyar, şəraf vo layəqəti, gərgin öməyi, azmı, çalışqanlığı ilə bir ömrü Votənə, xalqa, bütün ənsanlıq idmət edən böyük şəxsiyyətlərdir. Bütün şürlü ömrünü doğma Azərbaycanın inkişafına, xalqımızın fizi və mənəvi sağlamlığına, goləcək nəsillərin təlim-tərbiyəsi vo elmi-mənəvi yüksəlişinə həsr edən belə şəxsiyyətlərənən biri də bu günlərdə 75 yaşlı tamam olan Əhliman Əmirəslanovdur.

Əhliman Əmirəslanov Azərbaycan elminin, mədəniyyətinin intibahı sayılın biləcək bir dövrün, yüksək inkişaf mərhələsinin yətiməsiidir. 1969-cu ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan rəhbərliyinə göldikdən sonra respublika heyatının bütün sahələrində məsli gərənəməsi inkişaf prosesi başlaşdır. Azərbaycan xalqı nəhəng quruculuq işləri ilə iqtisadi, sosial heyatda böyük nailiyətlərənən etdi. Elm-mədəniyyət xadimlərimiz təkcə Sovetlər İttifaqı çərçivəsində deyil, bütün dünyada tanınmışa baxışdır. Comiyət heyatının bütün sahələrində bir canlanma, yüksəkliyi vardi. Eləcə də sohiyyə sahəsində böyük döyişikliklər baş verir, bütün təbii iştigəmətlər təkcə Sovetlər İttifaqı çərçivəsindən etdi. 2015-ci ildə qədər Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən çıxmış akademik Əhliman Əmirəslanov bu tədris ocağının fealiyyətini hazırlaşdırmağa başlayır. Əhliman Əmirəslanov öz şərəfi həyat yolu, zəngin təcrübəsi ilə həm də Azərbaycan Ağsaqqallar Şurası sadrının birinci müvənnini kimi üzərindən düşən vəzifələri böyük məsuliyəti və həvəsli yərini tətir. O, bir tərəfdən milli mentalitəmiz, adət-ənəmələrimiz qorunmasına zəruri bilən və şəxsiyətini həyata keçirən, MDB ölkələrinən Rusiya və Ukrayna istisna olmaqla, yalnız Azərbaycan Tibb Universiteti Londonda çəpəndən çıxan Amerika və Avropa Tehsil Birliyinin beynəlxalq reyestreyindən daxil edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən təsdiq edilib. 1998-ci ildə Qara deniz hövzəsi ətrafı ölkələrinən Ali Məktəblər Birliyinin, 2000-ci ildə Beynəlxalq Ali Məktəblər Assosiasiyanın, 2002-ci ildə Avropa Universitetlər Assosiasiyanın təməhüquqlu üzvü seçilib. Bütün bunların notecisindən hərəkətənən Azərbaycannı təbəqələrənən



«AZƏRBAYCAN» qəzeti 1918-ci il 6 noyabr (Çəşənbə günü) tarixli XXXII nömrəsinin ADA Universitetinin dəstəyi ilə transliterasiyası

İyirminci maddə: Türk Ocağı ümumi, müraciətə, idarə heyətlərinin azası ali və tali [ikinci dərəcəl] məktəblər məzunlarının, o dərəcə təhsil görmüş olanlardan intixab edilmək şərtlidir.

Fəsil 4

Varidat

İyirmi ikinci maddə: Türk Ocağının varidati, əzəsinin aylıq təqibləri [hissəli ödənişləri] və təbərrörə ilə dərs, konfrans, müsamirələrdən və naşr olunacaq kitab və risalələrdən hasil olacaq təməttədən [qazandan] ibarətdir.

Fəsil 5

İyirmi ikinci maddə: Bu nizamnamə, ümumi heyətin sülüsən əksariyyətiyle [üçdə iki coxluğuyla] tə'dil olunur [dayışdırılır]. Fəqət, əslə əzəzin [həqiqi üzvlərin] bəsda birinin müştərəkən vərəcəkləri təqir [qarar; raport] və əsəb [sabablər] mövcibinə [əsasında] məzbətəsi [qararı; raportu] ilə tə'dil təklif etmə haqları vardır.

TELEQRAF XƏBƏRLƏRİ

Berlin Peşədən xəbər verirlər ki, otyabrın 28-ində vəqe olan qanlı toqquşmadan sonra, Cümhuriyyət lehini hərakət getdiqə şiddət etməkdədir. Fəhlərlərin ümumi ışıyanı gözəlnəkədir. Ümdə kükərlər hər növ gedis-gelis üçün qapılmışdır. Əsgər və polis dəstələri bilaarəni [fasılışız] şəhəri dolmaqdadırlar. Camaat dəstə-dəstə bir yera toplaşmadı. Nümayisərlər vəqə olur. Bütün günorta zamanı nümayis yapanlara atəş açılmışdır. Küçələrdə təsəllişim [təselli verici] intibahnamələr [vərəqələr] yapıldı. Ershersoq (?) Venqriya [Macaristan] istiqaliyətini vəd ilə əhalinin müvənəfat [kömək] göstərməsini xahiş etməkdədir.

Lahay 8-taşın-avval [otkayı]. Belçikadan xəbər verirlər ki, Flandriya əsgərləri arasında nərazılıq başlıb. Flandriyanı taxib etməkdən imtina edirlər. Onların əvəzinə ingilis əsgərləri gəndarılırlar. Belçika Hökuməti əsən edənləri məşhur fransız markələrində həbs etməyi qarğı almışdır.

Xarkov Təsəri-əvvəlin 29-unda xəbər verirlər: Şəhər ətrafında partiyi top güllələri və bombalar ambəri köft edilmişdir. Bir çox təhdid həmamiləti [terrof akti] hazırlanmışdır. Xarkov ilə Krim və Don arasında olan posta münasibəti [əlaqəsi] qət edilmişdir [kəsilmədi]. Dəmiryol işləri 1918-inci ildən indən üç qat aşağıdadır. Hər çox yün münəqşili [daşınması] bir çox istida [minnət] və xahişlər talab edir. Yüklər artıq təxirə [böyük gecikmələrlə] naqıl edilməkdədir [daşınmadıdır]. Hökumət taxi bürüsu təsəvvür etdiyi taxi miqdarını hazırlamağa müvaffaq olmamışdır.

SÜLH ƏTRAFINDA

Tiflis qəzətələrinin rəvayətinə görə, Türkiye ilə Etilaf dövlətləri miyəndən [arasında] qəbul edilmiş olan mütərika şərait Mövcibinə [atəşəs şərtlərinə əsəsan] Dardanel, ümuməvropa barışığında sonra açılaqdır. Türkiyədə bulunan alman qoşunları da ümumi sülh aqđindən [bağlanmasından] sonra Türkiyədən çıxıralı bilərlər.

Vyana Ordu Baş Komandanlığı, İtalya Əsgəri Komandanlığı ilə otyabrın 29-unda elçi vəsitiylə münasibəti girişmişdir [təməsa keçmişdir]. Bundan bələ qan tökülməməsi və harakət-düsmənanın dayandırılbı, mütərika qəd edilmişis üçün hər növ çələrlər təvəssəl [müraciət] etməlidir. İtalya Baş Komandanlığı əvvəclə bu iqtadəm [təşəbbüsü] mənfi bir suradə qarşılaşmış da, otyabrın 30-unda axşam general von Feber, müraqəxəs [nümayəndələr] heyəti ilə bərabər nüzakirəde bulumaqdan ötrü mühərbiət xəttini keçmək üçün, İtalya Baş Komandanlığı ilə saziş girmək imkanını bulmuşdur. Hərgəndən sonra İtalya mühərbiət meydandasında düşmənə hərəkətə davam edərsə, bunun təqsisi və məsuliyyəti düşməniz üzərinə düşəcəkdir.

Baş Ərkanın Baş naçırnığı
[Baş Qərargah Rəisli]
(imza)

SÜLH VƏ ALMAN MƏTBÜTU

Sühl məsələsindən qızığın bir suradə bəhs edən alman matbuati yazar ki, siyasi təşəbbüs hələ Almanıyanın əlindən çıxmamışdır və yeni hökumət məcburiyyətə deyil, özü sühl istəyir və bunun cəbhə əməliyyatı ilə heç sləqası yoxdur. Bu münasibət "F. Ç." qəzətəsində Jatinəo yazar ki, məməkətimiz hələ sindirilməmiş və qüvvəsi hələ bittəməmişdir. Bir icat etdi [geri cəkildik], fəqət meğlub olmuşməmiş. Düşmənlərimiz görənləridir, ki, məməkət və millatın ruhu əsərlərin ruhunu yüksəldid. Binalaylıh [ona görə], Vilsona müraciat edilmişdir bir xəzadır. Sühl vaxtı hələ yetişməmişdir və cəbhəni möhkəməldirmək üçün əldən qədər təhdib görüləndən, sühl təklifi vaxtından əvvəl atılmış bir addımdır.

"Lokal-Anzeyger" deyir ki, bütün alman milləti onu şərəfsiz sülhə vədar etmək istəyənlər müqabilində qənimən son dələşasınadək vurusqadır. Cəbhənin pozulmamış və hələ düşmənə arazisinin dərinlərindədir. Bolqariya cəbhəsində düşmənlərin tərrüzüne [hücumuna] qarşı müqavimət, bizim üçün 3 il müddətində müvafiqiyyətə təhdid edən milyonlarca rus qoşunlarının qabığını saxlamaqdan asandır. Təklif etdiyimiz güzəştərlər düşmənlərimizi qənaətəndirməsim, genis məsəfələr xərabaya mübbəddələr olar [çevirilər], milyonlarca insan qurban verilər.

"B. T." yazar ki, Maks Badenski vəzifəsini anlayaraq, ağır yüki boyuna aldi və zənniməsi, biza dələşir ki, bəzəmən onun vəzifəti-daxiliyyəti və xərçinliyəni möhkəməldir. Kükə mətbəutinin yazıdığı sülh nə prins Maks qəbul edər, na bütün alman milləti. Lazım gələrsə, Qambetta misilli, an siddəti müqavimət təşkil ediləcəkdir.

NƏZARƏTLƏRDƏ [NAZİRLİKLƏRDƏ]

Azərbaycan Hökuməti Krim siyasi nümayəndəliyi vazifəsini müvəqqətiyyətindən əsəsanlıq və nümayəndəmiz Miryusif Vəzirovə həvələ etməyi tətbiq-qara almışdır.

Nazırlır Şurası, Maliiyyə nazırına izin vermişdir ki, təzədən əltmiş milyon manat Bakı pulu buraxın.

Nazırlır Şurası, sahiblərinə qaytarılan mədənələrin fəhlələrinə məvacib vermək üçün 2,100,000 manat təxəs edilməsini [ayrılmasını] tətbiq-qara almışdır.

TRANSLİTERASIYA İLƏ BAĞLI QEYD VƏ ŞƏRH'LƏR

AZƏRBAYCANDA

• Mövsüq mənabedən [etibarlı mənbələrdən] verilən məlumatə görə, Petrovsk şəhəri hal-hazırda Türk-Azərbaycan qoşunları tərəfindən tamamilə məhsərə altına alınmışdır və şəhərdəki saldatların həlini nüümədən hesab etmək olar. Bu surətə ən yaxın günlərdə Petrovsk şəhərinin də səkütu gözlənilir.

QAZAX DÜRLÜMÜLLİMINƏ İMTAHAN

Qazax dürlümülliminə imtahanlar noyabrın 8-9 və dərslər 10-unda başlanacaqdır. Dürümülliminə girmək istəyen tələbələr, həman vaxtda Qazagə dəvət olunur. İmtahanla məktəb qəbul olunanlar, Hökumət xərci ilə təhsilə bulunacaqlar. Açıq yerlər, ehtiyatlı [həzirli] şəhərinin siniflərdən.

BAKİ XƏBƏRLƏRİ

Şuşa və Cavansir qəzələri xalq məktəbləri müfəttiş Maarif Nəzərətindən, rus lisanı bilməyib, türk lisanını gözəl surətdə bilən zəvətin [şəxslərin] 1 və yaxud 2 sinifi kənd məktəblərinə müdür təyin edilmələrinin mümkin olub-olmadığını səmi etmişdir. Maarif Nəzərəti cavab vermişdir ki, belə zəvət mürdə təyin etmək olar.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun 5-inə kimə müvəzzəf olduqları vəzifənin ifasına şüru etsin [başlışınlar]. Yenidən idarəye qəbul edilən xidmətlər təşrini-səninin [noyabrın] 1-ndən etibarən ixrac edilər.

Balıq müssisələri idarəsində istixdən edilən [xidmət edən] bütün qulluqular yenidən, 1918 sonlarında 5 iyulda vəzifələri ilə müvəzzəf edilər [vəzifələrinə qəbul edilərlər]. Bundan naşı [ötrü], xidmətlərə təklif edilmişdir ki, iyulun



Fransada ciddi iqtisadi böhran yaşanır

Bu, ölkə əhalisi arasında təşviş və etiraz doğurur

Fransa Milli Statistika İdarəsinin (Insee) yekun məlumatlarına əsasən, ölkədə Avropa İttifaqının standartlarına uyğunlaşdırılmış istehlak qiymətləri illik ifadədə 7,1 faiz artıb. Bu göstərici həm ilkin məlumatlarla, həm də "Bloomberg" və "Trading Economics" agentliklərinin sorğularını cavablandırıb ekspertlərin proqnozları ilə üst-üstü düşüb.

Bəsləliklə, ötən ay inflasiya sentyabrda qeyd olılmış 6,2 faizlik göstəricidən xeyli yüksəlib. Fransız standartlarına görə hesablanan istehlak qiymətləri oktyabr ayında keçən ilin eyni ayı ilə müqayisədə 6,2 faiz, cari ilin sentyabr ayına görə isə 1 faiz artıb. Hər ki göstəricinin dinamikası ilkin məlumatları və ekspertlərin gözənləri ilə üst-üstü düşüb. Ötən ay enerji məhsullarının qiymətləri sentyabri ayı ilə müqayisədə 5,8 faiz, benzin 6,9 faiz, orzaq məhsulları 1,7 faiz, sonəye məhsulları 0,8 faiz bahalaşıb. İllik ifadədə məhsulun qiymətlərindən artım 12 faiz, enerji daşıyıcılarında 19,1 faiz, sonəye mallarında 4,2 faiz, xidmətlərdə isə 3,1 faiz təşkil edib.

Qiymətlərin artımı fransızların həyatını dözlüməz edir



gündərənən başa çatan məktəb tötilindən sonra yeni tötil günləri elan oluna bilər.

Tötilindən töhsil müəssisələri də zərər çəkib. Marselədə bir çox liseyərək bağlmış, onlara müəlliimlərinin və tölöbələrin tötili, ya da pedagoqların işo gələ bilməməsi səbəbindən işləmərlər. Paris və Aymendəki bəzi töhsil müəssisələrindən qidalımlı güzə elan edilib, usşaqlar adı vaxtdan tez evə göndərilər.

Porakonda ticarətin işçiləri, o cümlədən iri supermarketlər şəbəkəsi Monoprix, Renault və Stellantis avtomobil istehsalçılarının avtomobil zavodlarının, Lionalı Sanofi ecazçı laboratoriyasının işçiləri də tötil ediblər. Energetika sektorunda 11 atom-elektrik stansiyasının əməkdaşları işo çıxmayıblar. Həmkarlar ittifaqları onların elektrik hasilatını kostyini və ümumiylidə 13 reaktorun tonmirini dayandırğıbmışlardır.

Sohiyyə işçilərinin də daxil olduğu tötil töskülətlərinən əsas tölöbələri artan inflasiya fonunda həyət soviyyəsinin qurunması ilə bağlıdır. Həmkarlar ittifaqlarının məlumatına görə, ilin əvvəlindən orzaq məhsullarının qiymətləri 12-14 faiz artıb.

İnfəsiya nəticəsində emekhaqqı 10 faiz azalıb

Tanımlı siyasetçi, solcu qüvvənin müxalif koalisiyası - Yeni Xalq Ekojoji və Sosial Birliyinin (NUPES) lideri Jan-Lük Melançon paytaxtın Lion stansiyasında tötil edən dəmiryolcularla görüşü zamanı oldğu kimi, "hər şey avtomobil yanacağının qiymətinin artması ilə başlayıb. İnsanları işə getmek üçün maşınlarından istifadə edə bilmirlər."

İşlədiyi Bernar Vivye bildirib ki, indi yanacaqdoldurma məntəqələrində benziniñ qiyməti rekord həddə - bir litr üçün 3 avroya çatıb. Bu, dörd il əvvəl "sari jilet-lilər" in etirazlarının başlığı vaxtdan ikiqat çoxdur.

Yanacaq çatışmazlığı ilə əlaqədər ölkə orazisindəki YDM-lorde uzun növbələr yanıb və münaqşalar baş verib.

Fransa Prezidenti Emmanuel Macron da, nəhayət, etiraf edib ki, yanacaq çatışmazlığı Ukraynadakı münaqşı ilə bağlı deyil, enerji şirkətlərinin işçiləri və işgötürənlər arasında öməkhaqqı mübahisələri səbəbindən yaranıb. O, şirkət tölöbələrinin və həmkarlar ittifaqlarını yanacaq məsələsinə "mosuliyyət yanaşmağ" və danışçılar masası arxasında məsələləri həll etməyə çağırıb.

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Bakı və Abşeronda "Kənddən şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq

Kənd Təsərrüfatı Nəzirliyi tərəfindən 19-20 noyabr tarixlərə "Kənddən şəhərə" həftəsonu yarmarkaları təşkil olunacaq.

AZERTAC xəbər verir ki, Bakı və Abşeron orazisində keçiriləcək yarmarkaların təşkilində əsas möqsəd fermetəsərətlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini yerlə, təbii və məvəsümi kənd məh-

sulları ilə dolğun şəkildə tömin etməkdir. Yarmarkalarda məhsullar birbaşa fermərlər tərəfindən satışa çıxarılaçaq.

Budəfəki "Kənddən şəhərə" həftəsonu yarmarkalarında ümumiylidə 80-ə yaxın fermər 50-yə yaxın regionu təmsil edəcək. Fermərlər 90-a yaxın çeşidə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaraçaq.

Fermərlər yarmarkalarda tamamilə ödenmiş şəkildə iştirak edəcəklər. Onlar piş-

taxta, tərəzi, soyuducu və digər lazımi levazimat və avadanlıqlarla təmin olunacaq.

Budəfəki "Kənddən şəhərə" həftəsonu yarmarkalarında ümumiylidə 80-ə yaxın fermər 50-yə yaxın regionu təmsil edəcək. Fermərlər 90-a yaxın çeşidə kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaraçaq.

Fermərlər yarmarkalarda tamamilə ödenmiş şəkildə iştirak edəcəklər. Onlar piş-

Qida Laboratoriysi fəaliyyət göstərəcək. Vətəndaşlar satışı çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənək logistik dəstək göstərərək məhsulları təsərrüfatlarından bərabər yarmarka keçirilən təvəllüklərə təsdiq etməyə çağırıb.

"Kənddən şəhərə" həftəsonu yarmarkalarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Heydər Əliyev prospekti, 41A.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti

balansında olan "Ağdam" gəmisinin MAN 5S26MC baş mühərrikinin elhiyat hissələrinin satın alınması məqsədi ilə müsbəqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sohifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı olmaqla edə bilərlər. Müraciət üçün son müddət 2022-ci il saat 17:00-dəkdir.


Sənədlər Azərbaycan dilində, 2 nüsxəde (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikail Useynov küç. 2
Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1071

Tender komissiyası

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV



Ünvan
Qəbul otağı - 539-68-71,
Bəynalqalx həyat, idman
və informasiya səhəbi - 539-63-82, 432-37-68
Bas redaktor müavinləri - 538-86-86, 434-63-30,
539-72-39,
Masul katib - 539-43-23,
Masul katib müavinləri - 539-44-91,
Parlement və siyaset səhəbi - 539-84-41, 539-21-00,
İqtisadiyyat səhəbi - 538-42-32, 538-35-55,

Telefonlar
Humanitar siyaset səhəbi - 538-56-60
İctimai əlaqərə səhəbi - 539-49-20, 538-31-11,
Fotostüdyosu səhəbi - 538-84-73,
Kompiuter mərkəzi - 538-20-87,
Mühəsibatlı - 539-59-33

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzeti
kompiuter mərkəzində
yığılı sahifələnməsi,
"Azərbaycan Nəşriyyatı" MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərə bərabər,
dare üçün gəndərlən digər
yazılırlardakı fikirlər də
Azərbaycan dövlətinin
manafətiyin uyğun golmamışdır

Ölyəzmalara cavab verilmər
və onlar geri qaytarılınır

Gündəlik qəzet
Tiraj 6507
Sifariş 3242
Qiyməti 40 qəpik



OXULARIN NƏZƏRİNƏ!

"Azərbaycan" qəzeti
abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır.
Eyni zamanda aşağıda göstərilən mətbuatı yaradıqları müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -124,80 (yüz iki dörd manat səksən qəpik) **manat**

6 aylıq - 62,40 (altıncı iki manat qırıq qəpik) **manat**

3 aylıq - 31,20 (otuz bir manat iirmi qəpik) **manat**

Hörmətli oxular!

Abuna ilə bağlı hər hansı bir problemlə üzərsəniz,
(012) 539-59-33 nömrəli telefona zəng vura bilərsiniz.

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi səxsi "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Programı" çərçivəsində dərman vasitələrinin satın alınması məqsədilə açıq tender elan edir

Məlğindənələrə (podratçılara) təklif olunur ki, öz tender təkliflərini möhürünləşdir, imzalamış şəkildə icqəzli yazaq surətindən təqdim etsin.

Müqavilənin icrasını təmin etmək lazımi maliyyə texniki imkanlara malik olmalıdır.

Tənder iştirak etmək istəyənlərə (podratçılara) aşağıdakı məbləğdə iştirak haqqını göstərənlər hesab edilənlərənən sonra Azərbaycan dilində törib olunmuş tenderlərin osas şərtlər topluluşu: Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsi 170 ümumiyyətindən (Əlaqələndiricisi şəxsi: Sabina Məmmədova, telefon: (+994 12) 310 70 (daxili: 4444), E-mail: smannadova@its.gov.az) ala bilərlər.

Tender I LOT üzrə keçirilir.

LOT-1. "Hemofiliya xəstəliyi üzrə Tədbirlər Programı" çərçivəsində dərman vasitələrinin satın alınması.

Iştirak haqqı: 1500,00 (bir min beş yüz) manat;

Iştirak haqqı heç bir halda geri qaytarılmır.

Tənder iştirak haqqının ödənilməsi üçün satılınan təkəfələn bankın bank rekvizitləri:

Təqribat: "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi səxsi

VÖEN: 1701911851

Hesab: AZ52AIIB38090019440013375105

Bank: "Kapital Bank" ASC-inin Şəbəli filialı

Bank VÖEN: 99000003611

Kod: 200059

Müşəvət hesab: AZ37NABZ01350100000000001944

S.W.I.F.T.BIK : AIIIBAZX

Iştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı şərtlərini təqdim etməlidirlər:

1) Tender procedurendə iştirak etmək üçün yazılı müraciət.

2) Tenderdə iştirak haqqının ödənilməsi bankın bankı;

3) Vətəndaşlar dərman vasitələrinin təqdim etmək üçün tətbiq olunmuş şəxslərinə vətəndaşın v